

**2616**

## **Maliyyə (mühasibat) hesabatı**

**0101**

1. Hesabat dövründə inventarlaşmaların sayı , onların keçirilmə müddətləri, yoxlanılması, əmlakın və öhdəliklərin siyahısı

- 1) Normativ sənədlərlə müəyyən edilir
- 2) Təşkilat müstəqil şəkildə müəyyənləşdirir
- 3) Respublikanın Maliyyə Nazirliyi müəyyənləşdirir
- 4) Təşkilatın maliyyə hesabatını yoxlayan auditor təşkilatı müəyyənləşdirir
- 5)) Normativ sənədlərlə və təşkilat tərəfindən müstəqil şəkildə müəyyənləşdirir

2. Təşkilatın uçot siyasəti dedikdə başa düşülür

- 1) Müəssisənin qəbul etdiyi mühasibat uçotunun hesablar planının müxabirləşməsi
- 2) İcmal cədvəllərin tərtibinə imkan verən iqtisadi mahiyyətinə görə həmcins sənədlərin kip halında seçilməsi
- 3)) Müəssisənin fəaliyyətinin xüsusiyyətlərini nəzərə alan tələblər əsasında mühasibat uçotunun aparılmasının konkret metod və formalarının məcmusu;
- 4) Sənədlərin yazılmasından onların arxivə verilməsi mərhələsi

5) Bütün cavablar düzgündür.

3. Bütövlükdə mühasibat uçotunun və mühasibat hesabatının təşkilinə görə məsuliyyət daşır:

1)) Təşkilatın rəhbəri;

2) Təşkilatın baş mühasibi

3) Daxili audit

4) Mühasib-analitik

5) Kənar audit

4. Hesabat dövrü dedikdə nə başa düşülür?

1) Təşkilatın fəaliyyətə başladığı andan onun ləvğ olunduğu, yaxud yenidən qurulduğu anadək

2)) Hesabat ilinin yanvarın 1-dən hesabat ilinin dekabr ayının 31-dək olan dövr

3) İki auditor yoxlaması arasındakı dövr

4) Mülkiyyətçinin müəyyənləşdirdiyi hesabatın tərtib olunduğu dövr

5) Bütün cavablar düzgündür

5. Mühasibat (maliyyə) hesabatı kimlər tərəfindən imzalanır:

1)) Təşkilatın rəhbəri və baş mühasibi tərəfindən

2) Təşkilatın rəhbəri və auditor tərəfindən;

3) Təşkilatın baş mühasibi və auditor tərəfindən

4) Təşkilatın rəhbəri, baş mühasibi və auditor tərəfindən

5) Təşkilatın rəhbəri tərəfindən

6. Pul vəsaitlərinin hesabat dövründə mövcudluğunu, daxil olmasını və istifadəsini xarakterizə edən hesabat məlumatlarının açıqlanması cari, investisiya və maliyyə fəaliyyəti bölmələr üzrə əks etdirilir:

- 1) Mühasibat balansında
- 2) Mənfəət və zərərlər haqqında hesabatda
- 3) Kapitalda dəyişiklər haqqında hesabatda
- 4) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda
- 5) İzahedici qeydlərdə

7. Nizamnamə (yığım) kapitalında , ehtiyat kapitalında və kapitalın digər tərkib hissələrində dəyişikliklər haqqında informasiyaların açıqlanması təşkilatda aşağıdakı hesabatda əks etdirilir:

- 1) Mühasibat balansında;
- 2) Mənfəət və zərərlər haqqında hesabatda
- 3) Kapitalda dəyişikliklər haqqında hesabatda
- 4) Pul vəsaitinin hərəkəti haqqında hesabatda
- 5) İzahedici qeydlərdə

8. Aşağıdakı göstərilən hesabat növlərindən hansı təşkilatın maliyyə hesabatına aid edilir;

- 1) Statistik
- 2) Xüsusi
- 3) Konsolidə edilən

4) Statistik və xüsusi

5) Xüsusi və konsolidə edilən

9. Hesabat aşağıdakı halda müqayisə olunan hesab edilir;

1)) Əvvəlki hesabat dövrünün məlumatları ilə müqayisə oluna bildikdə

2) Təşkilatın göstəriciləri digər təşkilatın göstəriciləri ilə müqayisə olunduqda

3) Təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyaya malikdir;

4) Təşkilatın məlumatları digər təşkilatın məlumatları ilə müqayisə olunandır və burada təşkilatın təsərrüfat fəaliyyətinin bütün faktları haqqında informasiyalar var;

5) Düzgün cavab yoxdur.

10. Beynəlxalq səviyyədə uçotun harmonizasiyasına tələbat və mühasibat hesabatlarının tərtibinə yanaşma aşağıdakılardan irəli gəlir:

1) Milli şirkətlərin beynəlxalq bazara çıxışı;

2) Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması;

3)) Nəhəng fond birjalarının tələblərinin korporasiyanın qiymətli kağızlarının listinginə aid edilməsi;

4) Milli fərqlərdən asılı olaraq mühasibat hesabatı informasiyalarının eyni olmaması və milli şirkətlərin beynəlxalq bazara çıxışı;

5) Düzgün cavab yoxdur

11. Dərc olunan mühasibat hesabatının etibarlılığı kim tərəfindən təsdiq edilir?

- 1) Vergi orqanları
- 2) Maliyyə Nazirliyi;
- 3) Statistika orqanları
- 4) Müstəqil auditor təşkilatı;
- 5) Maliyyə Nazirliyi və vergi orqanları

12. Mühasibat hesabatının formaları tərtib edildikdə əsasən istifadə olunur

- 1) Baş kitabın məlumatları (maliyyə hesabatları tərtib edildikdə
- 2) Analitik və sintetik uçotun, Baş kitabın ,uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları;
- 3) Operativ və statistik uçotun məlumatları;
- 4) Analitik və sintetik uçotun məlumatları;
- 5) Uçot hesabları üzrə məşinoqramların və dövriyyə cədvəlinin məlumatları

13. Maliyyə Hesabatlarının Beynəlxalq Standartları (MHBS) maliyyə hesabatlarının tərtib olunması üçün nəzərdə tutulmuşdur

- 1) Fəaliyyət növündən asılı olmayaraq istənilən ticarət və kommərsiya təşkilatları üçün;
- 2) Kommərsiya bankları üçün;
- 3) Sığorta şirkətləri və digər maliyyə institutları üçün
- 4) Dövlət bölməsinin müəssisələri üçün
- 5) Bütün cavablar düzgündür

14. Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:

- 1)) Maliyyə Nazirliyi tərəfindən
- 2) Təşkilatın özü tərəfindən
- 3) Dövlət Statistika Komitəsi tərəfindən
- 4) Hökumət tərəfindən
- 5) Vergi Nazirliyi tərəfindən

#### 0201

15. Mühasibat hesabatı aşağıdakı məlumatlar əsasında tərtib edilir:

- 1)) Sintetik və analitik uçot və inventarlaşmanın nəticələri
- 2) Sintetik və analitik uçot;
- 3) Sintetik uçot və inventarlaşmanın nəticələri
- 4) İntentarlaşmanın nəticələri;
- 5) Analitik uçot və inventarlaşmanın nəticələri

16. Maliyyə hesabatının məqsədi aşağıdakı sadalananları təqdim etməkdən ibarətdir, birisi istisna olunur:

- 1) Müəssisənin maliyyə vəziyyəti
- 2) Müəssisənin maliyyə vəziyyətindəki dəyişikliklər
- 3) Müəssisənin fəaliyyətinin nəticələrini;
- 4) Müəssisənin idarə olunmasının səmərəliliyini
- 5) Düzgün cavab yoxdur

17. Hesablama metodu üzrə əməliyyatların və sair hadisələrin nəticələri tanınır

- 1) Pul daxil olduğu halda
- 2) Pul daxil olduqdan sonra;
- 3) Pul daxil olanadək;

- 4)) Əməliyyatlar və sair hadisələr üzrə faktlar baş verdikdə
- 5) Pul vəsaitlərinin ekvivalentləri daxil olanadək

18. Tarixi dəyər adlandırılıla bilər

- 1) Cari dəyər;
- 2) Satış dəyəri;
- 3)) İlk dəyər
- 4) Diskont dəyər
- 5) Bütün cavablar düzgündür

19. Təsərrüfat fəaliyyətinin normal şəraitində həmin aktivin yaratdığı pul vəsaitinin xalis daxil olmasının diskont dəyəri belə adlanır:

- 1) Ədalətli dəyər
- 2) Cari dəyər;
- 3)) Diskont dəyər
- 4) Ödəniş dəyəri
- 5) İlk dəyər;

### 0203

20. Maliyyə hesabatında təqdim olunan “neytrallıq “ tələbi nəyi göstərir?

- 1)) Bir qrup istifadəçilərin maraqlarının bir tərəfli qaydada digər qrupdan üstün tutulması istisna olunur;
- 2) Əvvəlki illə müqayisədə maliyyə hesabatının mahiyyətinin və formalarının daimiliyinin gözlənilməsinin zəruriliyi;
- 3) Hesabat ili qismində yanvar ayının birindən dekabr ayının 31-dək daxil edilməkdə nəzərdə tutulur.
- 4) Hər ayın sonuncu təqvim gününə dövriyyə üzrə analitik uçot məlumatlarının sintetik uçot hesablarının qalığı ilə eyniliyini;
- 5) Maliyyə hesabatında elə məlumatlar olmalıdır ki, onları hesab ilindən əvvəlki ilin eyni məlumatları ilə müqayisə etmək mümkün olsun;

21. Mühasibat uçotunun hansı fərziyyəsinə MHBS-nin “Hesablanma metodu “ uyğun gəlir?

- 1) Əmlak ayrılığı fərziyyəsi;
- 2)) Təsərrüfat fəaliyyəti faktlarının müvəqqəti müəyyənləşdirilməsi fərziyyəsi;
- 3) Fəaliyyətin fasiləsizliyi fərziyyəsi;
- 4) Uçot siyasətinin ardıcıl tətbiqi fərziyyəsi
- 5) Bütün cavablar düzgündür

22. Aktivlər maliyyə hesabatının necə bir üsürü kimi aşağıdakıları özündə birləşdirir

- 1) Hesabat dövrü ərzində iqtisadi faydanın azalması, yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin baş verməsi
- 2)) Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- 3) Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- 4) Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
- 5) Düzgün cavab yoxdur

23. Xalis aktivlər dedikdə başa düşülür

- 1) Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi
- 2) Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- 3)) Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq
- 4) Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması
- 5) Düzgün cavab yoxdur

24. Xərclər maliyyə hesabatının üsürü kimi aşağıdakıları əks etdirir

- 1)) Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi



- 2) Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər;
- 3) Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq
- 4) Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
- 5) Düzgün cavab yoxdur

25. Gəlirlər maliyyə hesabatının ünsür kimi aşağıdakıları əks etdirir

- 1) Hesabat dövrü ərzində iqtisadi faydanın azalması yaxud kapitalın azalmasına gətirib çıxaran öhdəliklərin əmələ gəlməsi;
- 2) Müəssisənin mülkiyyətində olan , onun tərəfindən nəzarət edilən , ötən hadisələrin nəticəsi və gələcək iqtisadi faydanın mənbəyi sayılan vəsaitlər
- 3) Təşkilatın hesablamaya qəbul edilən aktivlərinin məbləği ilə onun öhdəlikləri arasındakı fərq;
- 4) Müəssisənin mülkiyyətçilərinin qoyduğu kapitaldan başqa qazandığı vəsait, vəsaitlərin daxil olması, öhdəliklərin azalması nəticəsində hesabat dövrü ərzində iqtisadi faydanın artması;
- 5) Düzgün cavab yoxdur

26. Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlər tanınır:

- 1) Pul vəsaitləri alındıqda;
- 2) Gəlirlər qazanıldıqda
- 3) Ayın axırında;
- 4) Mənfəət vergisi ödənilən dövr ərzində
- 5) Maliyyə hesabatı tərtib edildikdə

27. Münasiblik prinsipinə uyğun olaraq münasiblik təşkil olunmalıdır:

- 1) Müəssisənin müştəriləri üzrə;
- 2) Xərclər və gəlirlər üzrə;
- 3) Aktivlər və öhdəliklər üzrə;
- 4) Müəssisənin kreditörləri üzrə;
- 5) Xüsusi kapital və öhdəliklər üzrə

28. Münasiblik prinsipi xərcləri gəlirlərlə üzləşdirir. Başqa sözlə, həmin prinsip münasibliyi nəzərdə tutur

- 1) Aktivlər və öhdəliklər;
- 2) Sərf olunan güc və nail olunan nəticə;
- 3) Dividendlər və səhmdarların investisiyaları
- 4) Pul ödənişləri və pul daxil olmaları
- 5) Debitor və kreditor borcları

29. Düzəliş aparılan qeydlər vacibdir

- 1) Bəzi xərclər müəyyən vaxtdan sonra jurnalda əks etdirilmədiyi üçün silinməlidir
- 2) Gəlirlərin qazanıldığı, zərərlərin isə baş verdiyi dövrlərdə əks etdirilməsi üçün zəruridir.
- 3) Xərclər baş verdiyi dövrdə əks etdirildikdə
- 4) Gəlirlər qazanıldığı dövrdə əks etdirildikdə
- 5) Düzgün cavab yoxdur

30. Ehtiyatlılıq prinsipinin gözlənilməsi tələb edir ki, aşağıdakılar artırılmasın :

- 1) Aktivlər;
- 2) Xərclər;
- 3) Öhdəliklər;
- 4) Kapital
- 5) Öhdəliklər və capital

31. Ədalətli dəyər anlayışı aşağıda sadalanan iştirakçılar arasındakı sövdələşmələrə tətbiq oluna bilməz(biri istisnalıq təşkil edir).

- 1) Müstəqil rəqabət aparıcılar
- 2) Əlaqəli tərəflər
- 3) Asılı kontragentlər;
- 4) Ana və övlad şirkətlər;
- 5) Bütün cavablar düzgündür

32. Aktiv bazar şəraitində ədalətli dəyərə hansı göstərici daha yaxındır

- 1) Maya dəyəri;
- 2)) Bazar dəyəri;
- 3) Bərpa dəyəri;
- 4) Ləvğolunma dəyəri;
- 5) Bütün cavablar düzgündür

33. Dərc olunan maliyyə hesabatları beynəlxalq standartlara uyğun gəlir(əgər aşağıdakı tələblər gözlənilirsə)

- 1)) Bütün beynəlxalq standartların bütün əhəmiyyətli aspektləri;
- 2) Bəzi beynəlxalq standartların bəzi əhəmiyyətli aspektləri;
- 3) Münasiblik faktı bütün beynəlxalq standartları və interpretasiya üzrə Daimi Komitənin tətbiq etdiyi hər bir interpretasiyada əksini tapır.
- 4) Bəzi beynəlxalq standartlara uyğunluq faktı açıqlanır
- 5) Düzgün cavab yoxdur

34. Hesabatın qərəzsizliyi özündə aşağıdakı xüsusiyyətləri əks etdirir: (

- 1) Tamlıq;
- 2) Dürüst təqdimat
- 3)) Neytral;
- 4) Anlaşıqlılıq;
- 5) Əhəmiyyətlilik

35. Hansı terminin tərifı MHBS–də ideallaşdırılmışdır:

- 1)) Ədalətli dəyər
- 2) Cari dəyər
- 3) Diskont dəyər
- 4) Ödəniş dəyəri
- 5) İlk dəyər

36. Gətirilmiş dəyər adlanır

- 1) Ədalətli dəyər
- 2) Cari dəyər;
- 3)) Diskont dəyər
- 4) Ödəniş dəyəri
- 5) İlk dəyər

**0601**

37. Hesabatın hansı forması kassa metodu ilə tərtib edilir

- 1) Kapitalda dəyişikliklər haqqında hesabat;
- 2)) Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- 3) Mənfəət və zərərlər haqqında hesabat
- 4) Mühasibat balansı
- 5) Düzgün cavab yoxdur

38. Pul vəsaitlərinin hərəkətinə təsir göstərməyən əməliyyatların nəticələrini nəzərə almaqla xalis mənfəətin düzəliş edilməsi nəzərdə tutan metod aşağıdakıdır:

- 1) Müstəqim (birbaşa) metod
- 2)) Dolayı metod;
- 3) Dövrüyyə kapitalı metodu;
- 4) Gəlirlərin və xərclərin üzləşdirilməsi metodu
- 5) Düzgün cavab yoxdur

39. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın tərtib olunmasının neçə metodu mövcuddur:

- 1) 6
- 2) 5
- 3) 4
- 4) 3
- 5)) 2

40. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatı tərtib etmək üçün hansı metoddan istifadə etmək olar?

- 1) Gəlir və xərclərin müqayisəsi metodu və müstəqim metod;
- 2) Dövriyyə kapitalı metodu və dolaylı metod;
- 3) Gəlir və xərclərin müqayisəsi metodu , müstəqim metod və dolaylı metod
- 4) Dövriyyə kapitalı metodu , müstəqim metod və dolaylı metod
- 5) Müstəqim (birbaşa) metod və dolaylı metod

## 0802

**41.** İcmal mühasibat hesabatı aşağıdakı hallarda tərtib olunmaya bilər

- 1)) Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı yalnız asılı cəmiyyətlər daxil edildikdə;
- 2) Qarşılıqlı əlaqədə olan müəssisələr qrupuna baş təşkilatla yanaşı övlad cəmiyyətlər də daxil edildikdə;
- 3) Baş təşkilatın rəhbərliyinin müvafiq qərarı qəbul edildikdə
- 4) Qrupun investorlarının müvafiq qərarı qəbul edildikdə
- 5) Baş təşkilatın baş mühasibinin müvafiq qərarı olduqda

42. Asılı cəmiyyət üzrə icmal konsolidə edilən mühasibat hesabatına aşağıdakı göstərici daxil edilir

- 1)) Baş təşkilatın iştirakının qiymətləndirilməsi;
- 2) Cəmiyyətin kapitlində azlıqların payı;
- 3) Cəmiyyətin maliyyə nəticələrində azlıqların payı
- 4) Asılı cəmiyyətin zərərlərində azlıqların payı
- 5) Bütün cavablar düzgündür

43. Övlad şirkətin uçot siyasəti baş təşkilatın uçot siyasətindən fərqləndiyi halda konsolidə edilmiş hesabat tərtib olunduğu zaman:

- 1)) Övlad şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- 2) Belə övlad şirkətin hesabatı ayrıca tərtib olunur
- 3) Baş şirkətin maliyyə hesabatında düzəliş aparılır;
- 4) Ya övlad şirkətin maliyyə hesabatında, ya da baş təşkilatın maliyyə hesabatında düzəliş aparılır.
- 5) Düzgün cavab yoxdur

44. Asılı cəmiyyətlər haqqında məlumatlar aşağıdakı halda icmal konsolidə edilən mühasibat balansına daxil edilir

- 1) Baş təşkilat səsvermə hüququ olan səhmlərin 20%-dən çoxuna malikdir
- 2) Baş təşkilat səsvermə hüququ olan səhmlərin 25%-dən çoxuna malikdir
- 3) Baş təşkilat səsvermə hüququ olan səhmlərin 30%-dən çoxuna malikdir
- 4) Baş təşkilat səsvermə hüququ olan səhmlərin 40%-dən çoxuna malikdir
- 5)) Baş təşkilat səsvermə hüququ olan səhmlərin 50%-dən çoxuna malikdir

45. Mənfəət və zərərlər haqqında icmal hesabatda baş təşkilata mənsub olmayan övlad cəmiyyətinin fəaliyyətinin maliyyə nəticələrinin kəmiyyətini əks etdirən göstərici belə adlanır

- 1)) Maliyyə nəticələrində azlıqların payı;
- 2) Maliyyə nəticələrində çoxluqların payı
- 3) Övlad cəmiyyətinin payı;
- 4) Səhmlərin nəzarət paketi;
- 5) Bütün cavablar düzgündür

46. Əgər baş təşkilatın asılı təşkilatda iştirakı 40 pul vahidi, baş təşkilatın hesabat dövrünün zərərlərində payı isə 10 pul vahidi təşkil edərsə, asılı cəmiyyət haqqında məlumatlar konsolidə edilən mühasibat hesabatına daxil ediləcəkdirmi?

- 1)) Bəli;
- 2) Xeyr;
- 3) Müəyyənləşdirmək mümkün deyil;
- 4) Mühasibat balansına daxil edilə bilməz;
- 5) Mənfəət və zərərlər haqqında hesabatı daxil edilə bilməz

47. Konsolidə edilən maliyyə hesabatını aşağıdakı kimi xarakterizə etmək olar:

- 1) Statistika, operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistem kimi;
- 2) Hesabat tarixinə təşkilatın əmlak və maliyyə vəziyyətini, habelə qarşılıqlı əlaqədə olan təşkilatlar qrupunun fəaliyyətinin maliyyə nəticələrini əks etdirən vahid sistem kimi;
- 3)) Vahid təsərrüfat təşkilatı kimi nəzərdə tutulan qrupun maliyyə hesabatı kimi;
- 4) Operativ hesabatlar və mühasibat uçotu məlumatlarının bazasında formalaşan təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda icmal sistemi kimi;
- 5) Düzgün cavab yoxdur

48. Əhəmiyyətli təsir əlamətinə aid edilmir:

- 1) Səsvermə hüququ olan asossiasiyalı şirkətin səhmələrinin ən azı 20% -nin investordan mülkiyyətində olması;
- 2) İndirgen direktorlar şurasında və yaxud asossiasiyalı şirkətin idarəetmə orqanında nümayəndələrinin olması;
- 3)) İndirgenlər və asossiasiyalı şirkətlər arasında böyük əməliyyatın mövcudluğu
- 4) İndirgenin təşkilatın daxilindəki idarəetmədə məcburi iştirakı
- 5) Düzgün cavab yoxdur

49. MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatı tərtib edildikdə

- 1)) Vahid yol verilən metod dedikdə satınalma metodu başa düşülür;
- 2) Vahid yol verilən metod dedikdə qovuşma metodu başa düşülür;

- 3) Uçot metodu MHBS 3-də nəzərdə tutulmayıb.
- 4) Satınalma və qovuşma metodlarından istifadə mövcuddur.
- 5) Təşkilat uçot metodlarını müstəqim qaydada seçmək hüququna malikdir

#### 50. Biznesin birləşdirilməsi xərcləri nədən ibarətdir

- 1)) Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və birləşdirmə ilə bağlı istənilən xərclərdən;
- 2) Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və inzibati xərclərdən
- 3) Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilərdən
- 4) Satınalma tarixinə ana şirkətin övlad şirkətinə investisiya məbləğindən və gələcək xərclər və itkilər, habelə inzibati xərclərdən;
- 5) Düzgün cavab yoxdur

#### 51. İdentifikasiya olunan xalis aktivlərin ədalətli dəyəri MHBS 3-ə əsasən belə qiymətləndirilir

- 1) Ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin dəyərindən ibarətdir;
- 2) Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir;
- 3)) Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin və öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin və şərti öhdəliklərin dəyəri kimi müəyyənləşdirilir.
- 4) Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan aktivlərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir
- 5) Satınalma tarixinə ədalətli dəyər üzrə əldə olunan öhdəliklərin məbləği və identifikasiya olunan qeyri-maddi aktivlərin dəyəri kimi müəyyənləşdirilir.

#### 52. MHBS 3-ə uyğun olaraq müsbət qudvilli konsolidə edilən maliyyə hesabatında aşağıdakıların tərkibində əks etdirmək lazımdır:

- 1) Aktivlərin tərkibində və faydalı istifadə müddəti ərzində amortizasiya etmək



2)) Aktivlərin tərkibində və müntəzəm surətdə (ildə bir dəfədən az olmamaqla) övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək

3) Aktivlərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;

4) Öhdəliklərin tərkibində və biznesin birləşdirilməsi tarixinə övlad şirkətin qudvilinin qiymətdən düşməsinə görə test keçirmək;

5) Düzgün cavab yoxdur

53. MHBS 3-ə uyğun olaraq konsolidə edilən maliyyə hesabatında “Azlıqların payı” müəyyənləşdirildikdə nədən istifadə etmək olar:

1) Əsas yanaşma;

2) Alternativ yanaşma

3)) Həm əsas, həm də alternativ yanaşma;

4) MHBS 3-də “Azlıqların payı” termininə yanaşma nəzərdə tutulmamışdır

5) Düzgün cavab yoxdur

54. Mühasibat hesabatında informasiyası açıqlanan seqmentlərin siyahısı kim tərəfindən müəyyənləşdirilir

1) Maliyyə Nazirliyi tərəfindən;

2) Dövlət Statistika Komitəsi tərəfindən;

3) Vergilər Nazirliyi tərəfindən;

4)) Təşkilat tərəfindən müstəqim surətdə (onun təşkilati və idarəetmə strukturu nəzərə alınmaqla)

5) Bütün cavalar düzgündür

55. Hesabat seqmentləri üzrə informasiyalar ayrıldıqda risklərin qiymətləndirilməsi nəzərdə tutur:

1) Onlardakı dəyişikliyi;

2)) Onun dəqiq miqdar dəyişikliyinə və əks etdirilməsini;

3) Onların ümumiləşdirilməsini;

- 4) Onların mühasibat hesabları sistemində bilavasitə əks etdirilməsini
- 5) Düzgün cavab yoxdur

56. Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini mühasibat hesabatı göstəricilərinin müəyyən siyahısının təqdim olunması vasitəsi ilə açıqlayan informasiya nə üzrə informasiya kimi qəbul edilir

- 1) Hesabat seqmenti üzrə
- 2) Əməliyyat seqmenti üzrə;
- 3)) Seqment üzrə;
- 4) Coğrafi seqment üzrə
- 5) Düzgün cavab yoxdur

57. Mühasibat hesabatında , yaxud konsolidə edilən maliyyə hesabatında ayrıca əməliyyat, yaxud coğrafi seqment üzrə hökmən açıqlanmalı olan informasiya hansı seqmentlər üzrə verilir

- 1) Coğrafi;
- 2) Əməliyyat;
- 3)) Hesabat;
- 4) Gəlirlər və xərclər haqda
- 5) Düzgün cavab yoxdur

58. İcmal mühasibat hesabatı aşağıdakı təşkilatlara aid edilir

- 1)) Övlad və asılı cəmiyyətlər;
- 2) Filiallar və nümayəndəliklər
- 3) Filiallar;
- 4) Nümayəndəliklər;
- 5) Yalnız asılı təşkilat

59. Filialları və nümayəndəlikləri (o cümlədən müstəqim balansə malik olan) olan təşkilatlar tərtib edirlər

- 1) İcmal mühasibat hesabatı;

- 2) Xüsusi mühasibat hesabatı;
- 3)) Vahid mühasibat hesabatı;
- 4) Xüsusi mühasibat hesabatı və icmal mühasibat hesabatı
- 5) Düzgün cavab yoxdur

60. İcmal hesabatın göstəriciləri baş təşkilatın və övlad cəmiyyətin hesabatının göstəricilərini cəmləmək yolu ilə əldə olunur Bu zaman icmal hesabata nə daxil edilmir

1)) Baş təşkilat və övlad cəmiyyətlə arasındakı debitor və kreditor borclarını əks etdirən göstərici , habelə baş təşkilat və övlad cəmiyyətlər arasındakı əməliyyatlardan alınan mənfəət və zərərlər;

- 2) Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti
- 3) Xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;
- 4) Övlad cəmiyyətlərinin maliyyələşdirmə fəaliyyəti üzrə pul vəsaitlərinin hərəkəti və xərc elementləri üzrə fəaliyyətin adi növlərinə çəkilən xərcləri;
- 5) Düzgün cavab yoxdur

61. İcmal mühasibat hesabatına əlavə olunan izahedici qeydlərdə hansı məlumatlar öz əksini tapmalıdır:

- 1) Baş təşkilatın övlad cəmiyyətin nizamnamə kapitalına maliyyə qoyuluşu;
- 2)) Fəaliyyət növləri və satışın coğrafi bazarları üzrə satışın həcmi haqqında məlumatlar
- 3) Övlad cəmiyyətin işgüzar imici
- 4) Debitor və kreditor borcları
- 5) Bütün cavablar düzgündür

62. Seqment hesabatın ünsürü sayılan xərclərə nə aid edilir

- 1) İntestisiyaların satışından və borcların ödənilməsindən zərərlər;
- 2)) Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan və bilavasitə ona bölüşdürülən xərclər;
- 3) Fövqəladə vəziyyətin nəticələri;

4) Fövqəladə vəziyyətin nəticələri və investisiyaların satışından və borcların ödənilməsindən zərərlər;

5) Düzgün cavab yoxdur

63. Seqment hesabatın ünsürü sayılan öhdəliklərə nə aid edilir:

1) Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər;

2) Mənfəət vergisi üzrə öhdəliklər;

3) Seqmentin əməliyyat fəaliyyəti nəticəsində meydana çıxan əməliyyat öhdəlikləri;

4) Maliyyə icarəsinin predmeti sayılan aktivlərə aid edilən öhdəliklər və mənfəət vergisi üzrə öhdəliklər;

5) Düzgün cavab yoxdur

### 0301

64. Mühasibat balansının forması hazırlanır:

1) Müəssisənin özü tərəfindən;

2) Maliyyə Nazirliyi tərəfindən hazırlanır və tövsiyyə xarakteri daşıyır

3) Ölkənin hökuməti tərəfindən hazırlanır;

4) Maliyyə Nazirliyi tərəfindən hazırlanır və məcburi xarakter daşıyır

5) Ölkə hökuməti tərəfindən hazırlanır və məcburi xarakter daşıyır.

65. Mühasibat balansına aşağıdakı göstərilənlər daxil edilir:

1) İşçilərin ixtisas səviyyəsi haqda;

2) Heyətin sayı haqda;

3) Debitor borclar haqda;

4) Məhsulların keyfiyyəti haqda;

5) Heyətin sayı və məhsulların keyfiyyəti haqda;

66. Nizamlayıcı hesablar təqdim edilir

- 1) Müstəqim surətdə;
- 2) Hesabda əksini tapan obyektədən asılı olaraq, yaxud onların açıldığı hesablarla birləşdikdə;
- 3) Onların açıldığı hesablarla yalnız qoşa halda;
- 4) Nizamlayıcı hesablar tpraktikada tətbiq edilmir
- 5) Düzgün cavab yoxdur.

67. Dinamik balansın informasiya bazasına aiddir

- 1) İlk sənədlər;
- 2) İntinventarlaşma;
- 3) Statistik məlumatlar;
- 4) Operativ uçot məlumatları
- 5) Bütün cavablar düzgündür

68. Dinamik balansın əsas istifadəçiləri aşağıdakılardır:

- 1) Mülkiyyətçilər
- 2) Kreditorlar;
- 3) Alıcılar;
- 4) Satıcılar;
- 5) Debitorlar.

69. Müasir mühasibat uçotunun prinsipləri bilavasitə əsasını aşağıda qeyd olunan prinsip təşkil edən balansın dinamik konsepsiyası bazasında formalaşmışdır

- 1) Mülkiyyət ayrılığı prinsipi;
- 2) Uçot siyasətinin tətbiqinin ardıcılığı;
- 3) Fəaliyyətin fasiləsizliyi prinsipi;
- 4) Mülkiyyət ayrılığı prinsipi və uçot siyasətinin tətbiqinin ardıcılığı
- 5) Düzgün cavab yoxdur

70. Hesabat tarixinə mühasibat balansı xarakterizə edir:

- 1) Təşkilatın öhdəlikləri;
- 2) Təşkilatın maliyyə vəziyyəti
- 3) Cari aktivlərin kəmiyyətini
- 4) İstehsal xərclərini;
- 5) Təşkilatın pul vəsaitlərini

71. Dövriyyədən kənar aktivlərin tərkibində öz əksini tapır

- 1) Qeyri-maddi aktivlər, əsas vəsaitlər və dövriyyədən kənar aktivlər
- 2) Bitməmiş tikinti və materila sərvətlərinə gəlirli qoyuluşlar
- 3) Uzunmüddətli maliyyə qoyuluşları
- 4) Təxirə salınan vergi aktivləri
- 5) Bütün cavablar düzgündür

## 0302

72. Beynəlxalq praktikada mühasibat balansının aşağıdakı 2 forması tətbiq edilir:

- 1) Üfüqi və şaquli
- 2) Bölüşdürücü və birləşdirici;
- 3) Dövriyyə və saldo;
- 4) Müstəqim və dolayı
- 5) Əsas və üstəlik.

73. Mühasibat balansını tərtib etmək üçün informasiyanın başlıca mənbəyinə aiddir

- 1) İlk sənədlər
- 2) Baş kitab;
- 3) Jurnal –orderlər;
- 4) Cədvəllər və kassa kitabı;
- 5) Bütün cavablar düzgündür

74. "Mənfəətdən istifadə" , "Əsas vəsaitlərin və qeyri maddi aktivlərin amortizasiyası " maddələri olmayan balans adlanır:

- 1) Ləvğətmə balansı;

- 2) Brutto balans;
- 3) Netto balans;
- 4) Giriş balansı;
- 5) Sanir balans

75. Balans valyutası dedikdə nə başa düşülür:

- 1) Gəlir və xərclərin bərabərliyi;
- 2) Aktiv və passivlərin manatla əks olunan yekunu;
- 3) Aktiv və passivlərin xarici valyuta ilə əks olunan yekunu
- 4) Müəssisənin illik mənfəəti;
- 5) Müəssisənin illik və rüblük mənfəəti

76. Aşağıdakı tələblərdən hansı balans maddələrinin qiymətləndirilməsinin obyektiv həqiqətə uyğunluğunu əks etdirir?

- 1) Həqiqilik (dürüslük);
- 2) Reallıq;
- 3) Varislik;
- 4) Açıqlıq;
- 5) Vahidlik

77. Qısamüddətli məqsədli maliyyələşmələr və daxil olmalar balansın aşağıdakı bölməsinə aid edilir

- 1) Kapital;
- 2) Uzunmüddətli öhdəliklər;
- 3) Qısamüddətli öhdəliklər;
- 4) Qısamüddətli aktivlər;
- 5) Uzunmüddətli aktivlər

78. Gələcək dövrlərin xərcləri balansın aşağıdakı bölməsinə aid edilir

- 1) Kapital;
- 2) Uzunmüddətli öhdəliklər;
- 3) Qısamüddətli öhdəliklər;
- 4) Qısamüddətli aktivlər;
- 5) Düzgün cavab yoxdur

79. Pul vəsaitlərinin ekvivalentləri balansın aşağıdakı bölməsinə aid edilir

- 1) Kapital;
- 2) Uzunmüddətli öhdəliklər
- 3) Qısamüddətli öhdəliklər;
- 4) Qısamüddətli aktivlər;
- 5) Uzunmüddətli aktivlər.

80. Mühasibat balansında “Qısamüddətli aktivlər” bölməsinin maddələr qrupuna daxil edilmir

- 1) Ehtiyatlar;
- 2) Debitor borcları;
- 3) Satın alınan sərvətlər üzrə ƏDV
- 4) Pul vəsaitləri
- 5) Cəlb olunan vəsaitlər

81. Bioloji aktivlər balansın aşağıdakı bölməsinə aid edilir

- 1) Kapital;
- 2) Uzunmüddətli öhdəliklər
- 3) Qısamüddətli öhdəliklər
- 4) Qısamüddətli aktivlər;
- 5) Uzunmüddətli aktivlər.

82 Təbii resurslar balansın aşağıdakı bölməsinə aid edilir

- 1) Kapital;
- 2) Uzunmüddətli öhdəliklər
- 3) Qısamüddətli öhdəliklər
- 4) Qısamüddətli aktivlər
- 5) Uzunmüddətli aktivlər

83. Mühasibat balansının hansı elementi əsas sayılır:

- 1) Hesab və valyuta;
- 2) Maddə;
- 3) Valyuta və maddə;



4) Dövrüyyə və valyuta

5) Hesab və maddə

84. Sanir balanslar hansı hallarda tərtib olunur

1) Müəssisənin işgüzar fəallığı dayandırıldıqda;

2)) Müəssisənin imkansızlığı şəraitində;

3) Müəssisənin fəaliyyəti dəyişdirildikdə;

4) İri müəssisə bir neçə kiçik struktur vahidinə bölüşdürüldükdə

5) Bütün cavablar düzgündür

85. Nə zamanki, təsərrüfat subyekti rolunda maliyyə qrupu çıxış edir , onda tərtib olunur

1) İcmal balans

2) Müstəqim balans;

3)) Konsolideə edilən balans

4) Ayrıca balans;

5) Xalq təsərrüfatı balansı

86. Tərtib olunma mənbələrinin əlamətlərinə görə balanslar fərqləndirilir:

1)) İnventar, baş, kitab və aktuar balanslar;

2) Başlanğıc, cari və tamamlanan balanslar

3) Kommersiya və vergi.

4) Standart və törəmə;

5) Hesabat, provizor, perspektiv və direktiv

87. Tərtib olunma müddətinə görə balanslar fərqləndirilir:

1) İnventar, baş, kitab və aktuar balanslar

2)) Başlanğıc, cari və tamamlanan balanslar

3) Kommersiya və vergi.

4) İlk(standart ) və təkrar;

5) Hesabat, provizor, perspektiv və direktiv

88. Maddələrin qiymətləndirilməsi məqsədinə görə balanslar fərqləndirilir

1) İnventar, baş, kitab və aktuar balanslar;

- 2) Başlanğıc, cari və tamamlanan balanslar
- 3) Kommersiya və vergi.
- 4) İlk(standart ) və təkrar;
- 5) Hesabat, provizor, perspektiv və direktiv

89. Təqdim olunma üsuluna görə balanslar fərqləndirilir

- 1) İnventar, baş, kitab və aktuar balanslar;
- 2) Başlanğıc, cari və tamamlanan balanslar;
- 3) Kommersiya və vergi.
- 4) Standart və törəmə;
- 5) Hesabat, provizor, perspektiv və direktiv

90. Tərtib olunma vaxtına görə balanslar fərqləndirilir

- 1) İnventar, baş, kitab və aktuar balanslar;
- 2) Başlanğıc, cari və tamamlanan balanslar
- 3) Kommersiya və vergi.
- 4) İlk(standart ) və təkrar;
- 5) Hesabat, provizor, perspektiv və direktiv

91. Quruluşu və təyinatına görə hesabların təsnifatı bu suala cavab verir:

- 1) Mühasibat hesablarında nələr nəzərə alınır?
- 2) Hesabların müəyyən qruplarında uçot necə təşkil edilmişdir və necə aparılır?
- 3) Müşahidə obyektı hesabda necə əks etdirilir?
- 4) Mühasibat hesablarında nələr və nə qədər gec qeydə alınır?
- 5) Düzgün cavab yoxdur

92. Kapitallaşdırılan hesabatlar nəyi göstərir?

- 1) İstismarı gəlir gətirən resursları akkumilyasiya edir(cəmləyir).
- 2) Gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- 3) Hər hansı bir real və müstəqim məzmun daşımır.
- 4) İstismarı gəlir gətirən resursları, gəlir və xərcləri üzləşdirmək əsasında müəssisənin işinin nəticələrini akkumilyasiya edir.
- 5) Düzgün cavab yoxdur

93. Statik balansın əsas vəzifəsi bunlardan ibarətdir

- 1) Maliyyə nəticələrinin aşkarlanması;
- 2) Müəssisənin və onun əmlakının bütövlükdə qiymətləndirilməsi;
- 3) Maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- 4) Maliyyə nəticələrinin aşkarlanması və əmlakının bütövlükdə qiymətləndirilməsi
- 5) Düzgün cavab yoxdur.

94. Statik balansda amortizasiya dedikdə nə başa düşülür:

- 1) Mənəvi və fiziki köhnəlmə;
- 2) Vaxt ötdükcə sərvətlərin qiymətdən düşməsi;
- 3) Maliyyə nəticələrini tənzimləməyə imkan verən uçot siyasəti üsulu
- 4) Mənəvi köhnəlmə
- 5) Fiziki köhnəlmə

95. Statik balansda aktivin əsas vəzifəsinə aiddir:

- 1) Resurslardan istifadənin səmərəliliyi;
- 2) Müəssisə vəsaitinin təqdimatı;
- 3) Satış imkanları;
- 4) Vəsaitlərin təqdimatı və müəssisənin xərcləri
- 5) Müəssisə xərclərinin təqdimatı

96. Əmlak ayrılığı prinsipinin mahiyyəti aşağıdakılardan ibarətdir

- 1) Təşkilatın və onun sahibinin əmlakının və öhdəliklərinin uçotu bir informasiya məcmusu şəklində həyata keçirilir.
- 2) Təşkilatın hesablaşma hesabı, həmin təşkilatın sahibinin hesablaşma hesabından ayrıca fəaliyyət göstərir.
- 3) Təşkilatın əmlakı və öhdəlikləri həmin təşkilatın sahibi və digər müəssisələrin əmlakı və öhdəliyindən ayrılıqda mövcuddur.
- 4) Təşkilatın valyuta hesabı həmin təşkilatın sahibinin valyuta hesabından ayrıca mövcuddur.
- 5) Bütün cavablar düzgündür

97. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın yüksək dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur

- 1) Hazır məhsulun anbara verilməsi;
- 2) Pulun alınması;
- 3) Sərvətlərin yola salınması;
- 4) Hazır məhsulun anbara verilməsi və onun yola salınması
- 5) Düzgün cavab yoxdur

98. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın nisbi dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur:

- 1) Hazır məhsulun anbara verilməsi;
- 2) Pulun alınması;
- 3) Sərvətlərin yola salınması;
- 4) Hazır məhsulun anbara verilməsi və onun yola salınması
- 5) Düzgün cavab yoxdur

99. Ehtiyatlılıq prinsipi çərçivəsində ehtiyatlılığın aşağı dərəcəsi satışın aşağıdakı anı ilə xarakterizə olunur

- 1) Hazır məhsulun anbara verilməsi;
- 2) Pulun alınması;
- 3) Sərvətlərin yola salınması;
- 4) Hazır məhsulun anbara verilməsi və onun yola salınması
- 5) Düzgün cavab yoxdur.

100. Mühasibat balanslarının təsnifat əlamətləri mövcud deyildir

- 1) Tərtib olunma müddəti üzrə
- 2) Fəaliyyətin xarakteri üzrə
- 3) Təmizlənmə üsulu üzrə
- 4) Əks olunma forması üzrə
- 5) Düzgün cavab yoxdur

101. Amortizasiya olunan əmlak mühasibat balansında əks etdirilir

- 1) İlk dəyəri üzrə

- 2) Faktik dəyəri ilə;
- 3) Bərpa dəyəri ilə;
- 4) Qalıq dəyəri ilə;
- 5) Düzgün cavab yoxdur.

102. "Aktiv anlayışı neçə elementdən ibarətdir

- 1) 2
- 2) 3
- 3) 4
- 4) 5
- 5) 6

103. Mühasibat balansının hansı bölməsində "Alıcıların və sifarişçilərin uzunmüddətli debitor borcları" öz əksini tapır?

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

104. "Övlad (asılı)müəssisənin uzunmüddətli debitor borcu" maddəsi mühasibat balansının hansı bölməsində öz əksini tapır?

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

105. Mühasibat balansının hansı bölməsində əsas idarəetmə heyətinin debitor borcu əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;

5) Balansın passivinin 3-cü bölməsində;

106. Mühasibat balansının hansı bölməsində “İcarə üzrə uzunmüddətli debitor borcu “maddəsi əks etdirilir

- 1)) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

107. Mühasibat balansının hansı bölməsində inşaat müqaviləsi üzrə uzunmüddətli debitor borcları maddəsi əks etdirilir

- 1)) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində;

108. Mühasibat balansının hansı bölməsində “Faizlər üzrə uzunmüddətli debitor borcları" maddəsi öz əksini tapır?

- 1)) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

109. Mühasibat balansının hansı bölməsində “Sair uzunmüddətli debitor borcları” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

110. Mühasibat balansının hansı bölməsində “Malalanların və sifarişçilərin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

111. Mühasibat balansının hansı bölməsində “Övlad (asılı) müəssisənin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

112. Mühasibat balansının hansı bölməsində “Əsas idarəetmə heyətinin qısamüddətli debitor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

113. Mühasibat balansının hansı bölməsində “İcarə üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

114. Mühasibat balansının hansı bölməsində “ İnşaat müqaviləsi üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

115. Mühasibat balansının hansı bölməsində “ Faizlər üzrə qısamüddətli debitor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində;

116. Mühasibat balansının hansı bölməsində “ Sair qısamüddətli debitor borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

117. Mühasibat balansının hansı bölməsində “Kassa” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

118. Mühasibat balansının hansı bölməsində “Yolda olan pul köçürmələri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;



- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

119. Mühasibat balansının hansı bölməsində “Bankdakı hesablaşma hesabı” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

120. Mühasibat balansının hansı bölməsində “Material ehtiyatları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2)) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

121. Mühasibat balansının hansı bölməsində “İstehsal xərcləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

122. Balansın hansı bölməsində “Hazır məhsullar” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2)) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

123. Mühasibat balansının hansı bölməsində “Mallar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

124. Mühasibat balansının hansı bölməsində “Sair ehtiyatlar ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

125. Mühasibat balansının hansı bölməsində “Qeyri –maddi aktivlər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

126. Mühasibat balansının hansı bölməsində “Ödənilən nominal (nizamnanə) kapitalı” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

127. Mühasibat balansının hansı bölməsində “Emissiya gəlirləri ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində

- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

128. Mühasibat balansının hansı bölməsində “Geri alınmış kapital (səhmlər)” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3)) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

129. Mühasibat balansının hansı bölməsində “Yenidən qiymətləndirmə üzrə ehtiyat” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3)) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

130. Mühasibat balansının hansı bölməsində “Məzənnə fərqləri üzrə ehtiyat” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3)) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

131. Mühasibat balansının hansı bölməsində “Qanunvericilik üzrə ehtiyat” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3)) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

132. Mühasibat balansının hansı bölməsində “Nizamnamə üzrə ehtiyat” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

133. Mühasibat balansının hansı bölməsində “Sair ehtiyatlar ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

134. Mühasibat balansının hansı bölməsində “Bankların uzunmüddətli kreditləri ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

135. Mühasibat balansının hansı bölməsində “İşçilər üçün uzunmüddətli bank kreditləri ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

136. Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli borclar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində

- 4)) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

137. Mühasibat balansının hansı bölməsində “Maliyyə icarəsi üzrə uzunmüddətli öhdəliklər ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4)) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

138. Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli konvertasiya olunan istiqrazlar ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4)) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

139. Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli zəmanət öhdəlikləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4)) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində;

140. Mühasibat balansının hansı bölməsində “Uzunmüddətli hüquqi öhdəliklər” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4)) Balansın passivinin 2-ci bölməsində

5) Balansın passivinin 3-cü bölməsində

141. Mühasibat balansının hansı bölməsində “Digər uzunmüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində;
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

142. Mühasibat balansının hansı bölməsində “Bankın qısamüddətli kreditləri” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

143. Mühasibat balansının hansı bölməsində “İşçilər üçün bankın qısamüddətli kreditləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində;
- 5) Balansın passivinin 3-cü bölməsində

144. Mühasibat balansının hansı bölməsində “Qısamüddətli borclar” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

145. Mühasibat balansının hansı bölməsində “Qısamüddətli konvertasiya olunan istiqrazlar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

146. Mühasibat balansının hansı bölməsində “Qısamüddətli zəmanət öhdəlikləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

147. Mühasibat balansının hansı bölməsində “Qısamüddətli hüquqi öhdəliklər ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

148. Mühasibat balansının hansı bölməsində “Digər qısamüddətli qiymətləndirilmiş öhdəliklər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5) Balansın passivinin 3-cü bölməsində

149. “Öhdəlik» anlayışı neçə elementdən ibarətdir:

- 1) 2
- 2)) 3
- 3) 4
- 4) 5
- 5) 6

150. Mühasibat balansının hansı bölməsində “İcarə üzrə qısamüddətli kreditor borcları ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5)) Balansın passivinin 3-cü bölməsində

151. Mühasibat balansının hansı bölməsində “Əməyin ödənişi üzrə işçi heyətinə olan borclar” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin 1-ci bölməsində;
- 2) Balansın aktivinin 2-ci bölməsində;
- 3) Balansın passivinin 1-ci bölməsində
- 4) Balansın passivinin 2-ci bölməsində
- 5)) Balansın passivinin 3-cü bölməsində

152. Müəssisənin balansının hansı bölməsində “Torpaq , tikili və avadanlıqlar” maddəsi əks etdirilir

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

153. Müəssisənin balansının hansı bölməsində “Mənfəət vergisi üzrə təxirə salınmış vergi aktivləri” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;



- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində;

154. Müəssisənin balansının hansı bölməsində “Digər təxirə salınmış vergi aktivləri” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

155. Müəssisənin balansının hansı bölməsində “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

156. Müəssisənin balansının hansı bölməsində “Verilmiş uzunmüddətli borclar ” maddəsi əks etdirilir

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

157. Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli investisiyalar” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;

5) Balansın passivinin üçüncü bölməsində

158. Müəssisənin balansının hansı bölməsində “Verilmiş uzunmüddətli avanslar” maddəsi əks etdirilir:

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

159. Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli aktivlər” maddəsi əks etdirilir

- 1)) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində;

160. Müəssisənin balansının hansı bölməsində “Tikinti müqavilələri üzrə bitməmiş tikinti işləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

161. Müəssisənin balansının hansı bölməsində “Satış məqsədilə saxlanılan digər aktivlər” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

162. Müəssisənin balansının hansı bölməsində “Tələblərə əsasən verilən digər bank hesabları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

163. Müəssisənin balansının hansı bölməsində “Satış məqsədilə saxlanılan qısamüddətli investisiyalar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

164. Müəssisənin balansının hansı bölməsində “Ödənişə qədər saxlanılan qısamüddətli investisiyalar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

165. Müəssisənin balansının hansı bölməsində “Verilmiş qısamüddətli borclar ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2)) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

166. Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli investisiyalar” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

167. Müəssisənin balansının hansı bölməsində “Verilmiş qısamüddətli avanslar ” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

168. Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli aktivlər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

169. Müəssisənin balansının hansı bölməsində “Məhdud tədavül müddəti olan və geriyyə satın alınan imtiyazlı uzunmüddətli səhmlər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

170. Müəssisənin balansının hansı bölməsində “Övlad (asılı)müəssisələr qarşısında uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində

- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

171. Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli faiz xərcləri yaradan sair öhdəliklər ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

172. Müəssisənin balansının hansı bölməsində “İşdən azad olma ilə bağlı uzunmüddətli müavinətlər və öhdəliklər” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

173. Müəssisənin balansının hansı bölməsində “Mənfəət vergisi üzrə təxirə salınan vergi öhdəlikləri ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

174. Müəssisənin balansının hansı bölməsində “Sair təxirə salınan vergi öhdəlikləri ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;

- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

175. Müəssisənin balansının hansı bölməsində “Malsatan və podratçılara olan uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

176. Müəssisənin balansının hansı bölməsində “Övlad (asılı) müəssisəyə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

177. Müəssisənin balansının hansı bölməsində “İnşaat müqaviləsi üzrə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

178. Müəssisənin balansının hansı bölməsində “Faizlər üzrə uzunmüddətli kreditor borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;

5) Balansın passivinin üçüncü bölməsində

179. Müəssisənin balansının hansı bölməsində “Sair uzunmüddətli kreditör borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

180. Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli pensiya öhdəlikləri” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

181. Müəssisənin balansının hansı bölməsində “Uzunmüddətli alınmış avanslar” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində
- 5) Balansın passivinin üçüncü bölməsində

182. Müəssisənin balansının hansı bölməsində “Malsatan və podratçılarla olan qısamüddətli kreditör borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

183. Müəssisənin balansının hansı bölməsində “Övlad müəssisələrə olan qısamüddətli kreditör borcları ” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində;
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

184. Müəssisənin balansının hansı bölməsində “İnşaat müqaviləsi üzrə qısamüddətli kreditör borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

185. Müəssisənin balansının hansı bölməsində “Faizlər üzrə qısamüddətli kreditör borcları” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

186. Müəssisənin balansının hansı bölməsində “Sair qısamüddətli kreditör borcları” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində



187. Müəssisənin balansının hansı bölməsində “Qısamüddətli pensiya öhdəlikləri” maddəsi əks etdirilir:

- 1) Balansın aktivinin birinci bölməsində
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

188. Müəssisənin balansının hansı bölməsində “Qısamüddətli alınmış avanslar” maddəsi əks etdirilir

- 1) Balansın aktivinin birinci bölməsində;
- 2) Balansın aktivinin ikinci bölməsində;
- 3) Balansın passivinin birinci bölməsində
- 4) Balansın passivinin ikinci bölməsində;
- 5) Balansın passivinin üçüncü bölməsində

## 0701

189. Təşkilatın illik hesabatının hansı sənədində hesabatdan istifadə edənlərin qəbul etdikləri qərarlara təsir göstərən amillər açıqlanır

- 1) Mühasibat balansında;
- 2) Pul vəsaitlərinin hərəkəti haqqında hesabatda
- 3) Mənfəət və zərərlər haqqında hesabatda
- 4) İzahedici qeydlərdə;
- 5) Kapitalda dəyişikliklər haqqında hesabatda

190. Təşkilat uçot siyasətində baş verən gələcək dəyişikliklər barədə harada elan edir..

- 1) Auditor qərarında;
- 2) Mühasibat balansında;
- 3) Növbəti ilə uçot siyasəti haqda əmrə;
- 4) İzahedici qeydlərdə;
- 5) Pul vəsaitlərinin hərəkəti haqda hesabatda

## 0702

191. İzahedici qeydlərin əsas təyinatı nədən ibarətdir

- 1)) Təşkilatın maliyyə vəziyyəti haqda daha tam informasiya əldə etmək məqsədilə mühasibat hesabatının tərkibində təqdim olunan formaların mahiyyətinə əlavə;
- 2) Mühasibat balansında təqdim olunan göstəricilərin dəqiqləşdirilməsi;
- 3) Müəyyən təsərrüfat şəraitində təşkilatın fəaliyyətinin bir hissəsini açıqlayan informasiyaların verilməsi;
- 4) Mühasibat balansında və mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi
- 5) Mənfəət və zərərlər haqqında hesabatda verilən göstəricilərin dəqiqləşdirilməsi

192. Təsərrüfat fəaliyyətinin şərti faktlarının nəticəsi belə ola bilər:

- 1) Şərti gəlirlər və şərti xərclər;
- 2)) Şərti aktivlər və şərti öhdəliklər
- 3) Mənfəət və zərərlər;
- 4) Mümkün aktivlər və öhdəliklər
- 5) Bütün cavablar düzgündür

193. İzahedici qeydlərdə təşkilatın maliyyə vəziyyətinə qiymət verilir:

- 1)) Qısamüddətli və uzunmüddətli perspektivlərə;
- 2) Uzunmüddətli perspektivə
- 3) Hesabat dövrünə;
- 4) Konkret tarixə;
- 5) Düzgün cavab yoxdur

194. Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin əlamətinə aiddir

- 1)) Maliyyə alətləri bazar qiymətlərinin qısamüddətli tərəddüdündən sonra gəlir əldə etmək məqsədi ilə satın alınmışdır;
- 2) Maliyyə aktivlərinin 1 ildən çox olmamaqla sahibi olmaq nəzərdə tutulur;

- 3) Dividend şəklində gəlir əldə etmək məqsədi ilə maliyyə aktivi satın alınmışdır
- 4) Maliyyə aktivi digər şirkətlərin pay aləti hesab olunur;
- 5) Düzgün cavb yoxdur

195. Satış üçün nəzərdə tutulan maliyyə aktivləri ilkin tanınma zamanı necə qiymətləndirilir:

- 1) Faktik xərclərlə;
- 2) Bazar dəyəri ilə;
- 3) Bərpa dəyəri ilə;
- 4) Ədalətli dəyərlə;
- 5) Düzgün cavab yoxdur

196. Satış üçün nəzərdə tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir

- 1) Amortizasiya olunan faktik xərclər üzrə;
- 2) Ədalətli dəyər üzrə;
- 3) Bərpa dəyəri üzrə;
- 4) Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;
- 5) Düzgün cavab yoxdur

197. Ödəlinənədək tutulan maliyyə aktivlərinin sonrakı qiymətləndirilməsi (ilk dəfə tanınandan sonra) həyata keçirilir

- 1) Amortizasiya olunan faktik xərclər üzrə;
- 2) Ədalətli dəyər üzrə;
- 3) Bərpa dəyəri üzrə;
- 4) Seçilmiş uçot siyasətindən asılı olaraq amortizasiya olunan faktiki xərclər üzrə və yaxud ədalətli dəyər üzrə;
- 5) Düzgün cavab yoxdur

198. Şübhəli borclar üzrə ehtiyat məbləği malların (iş, xidmət) satışından alınan vəsaitin məbləğinə təsir göstərir:

- 1) Azaldır;
- 2) Artırır;
- 3) Dəyişdirmir;
- 4) Artırır, yaxud azaldır
- 5) Düzgün cavab yoxdur

199. Mənfəət və zərərlər haqqında hesabatı imzalayır:

- 1) Müəssisənin rəhbəri;
- 2) Baş mühasib və mühasib-kassir;
- 3) Müəssisənin rəhbəri və baş mühasibi
- 4) Təşkilatın bütün işçiləri;
- 5) Düzgün cavab yoxdur

200. ” Mənfəət və zərərlər” haqqında hesabatda hesabat dövrünə görə hansı informasiyalar açıqlanır

- 1) Müəssisə işçilərinin əmək haqqı və digər mükafatlar haqqında
- 2) Təşkilatın gəlirləri və xərclərinin formalaşması haqqında;
- 3) Təşkilatın işgüzar partnyorlarının qarşılıqlı münasibətləri haqqında;
- 4) Büdcə və büdcədən kənar fondlarla hesablaşmalar haqqında;
- 5) Düzgün cavab yoxdur

201. Maliyyə Hesabatlarının Beynəlxalq Standartında (MHBS) ” Mənfəət və zərərlər” haqqında hesabatın təqdim olunmasının neçə formatı tövsiyyə olunur:

- 1) 1
- 2) 2
- 3) 3
- 4) 4
- 5) 5

**0402**

202. Mənfəət və zərərlər haqqında hesabat xarakterizə edir:

- 1) Təşkilatın maliyyə vəziyyətini;
- 2) Pul vəsaitlərinin hərəkəti;
- 3)) Təşkilatın fəaliyyətinin maliyyə nəticəsi;
- 4) Təşkilatın maliyyə vəziyyətini və pul vəsaitlərinin hərəkəti
- 5) Düzgün cavab yoxdur

203. Fəaliyyətin adi növləri üzrə gəlirlər və xərclər bölməsində hansı göstərici öz əksini tapmır

- 1) Satılmış məhsulların, malların işlərin və xidmətin maya dəyəri;
- 2) Kommersiya xərcləri;
- 3)) Əlavə dəyər vergisi;
- 4) Satışdan mənfəət (zərər);
- 5) Düzgün cavab yoxdur

204. Mənfəət və zərərlər haqqında hesabatda hansı göstərici əks etdirilmir:

- 1) Ümumi mənfəət;
- 2) Sair əməliyyat gəlirləri
- 3)) Debitor borcları;
- 4) Bazis hər bir səhmin mənfəəti (zərəri)
- 5) Düzgün cavab yoxdur

205. Mənfəət və zərərlər haqqında hesabatda maddələrin qruplaşmasının neçə üsulu mövcuddur:

- 1)) 2
- 2) 3
- 3) 4
- 4) 5
- 5) 1

206. Tədavüldə olan adi səhmlərin miqdarı haqqında informasiyaları hansı sənəd açıqlayır

- 1) Müəssisənin nizamnaməsi
- 2) İzahedici qeydlər
- 3) Uçot siyasəti;
- 4)) Səhmdarların reyestri;

5) Bütün cavablar düzgündür

207. Hesabat dövrünün bazis mənfəəti hesablandıqda hansı göstərici nəzərə alınmır

- 1) Mənfəətin cari vergisi;
- 2) Adi səhmlərin dividendləri;
- 3) İmtiyazlı səhmlərin dividendləri
- 4) Mənfəətin cari vergisi və adi səhmlərin dividendləri;
- 5) Mənfəətin cari vergisi və imtiyazlı səhmlərin dividendləri;

208. Təşkilatın rəhbərinin məqsədindən asılı olaraq mənfəət iqtisadi nəzəriyyədə necə xarakterizə olunur:

- 1) Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- 2) Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- 3) Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- 4) Kapitalın hesabat dövrü ərzində azalması
- 5) Düzgün cavab yoxdur

209. Təşkilatın mülkiyyətçilərinin (təsisçilər , səhmdarlar ) məqsədindən asılı olaraq iqtisadi nəzəriyyədə mənfəət necə traktovka olunur:

- 1) Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- 2) Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- 3) Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- 4) Kapitalın hesabat dövrü ərzində azalması
- 5) Düzgün cavab yoxdur

210. İctimaiyyətin məqsədindən asılı olaraq iqtisadi ədəbiyyatda mənfəət necə traktovka olunur

- 1) Hesabat dövrü ərzində gəlirlər və xərclər arasındakı fərq kimi;
- 2) Kapitalın hesabat dövrü ərzində artması (statik konsepsiya);
- 3) Gəlirlərin artması hesabına aktivlərin qiymətinin hesabat dövrü ərzində artması (praqmatik konsepsiya)
- 4) Kapitalın hesabat dövrü ərzində azalması;

5) Düzgün cavab yoxdur

**0502**

211. “Kapitalda dəyişikliklər haqqında hesabatda “ aşağıdakı informasiyalar əks etdirilir:

- 1) Balansın aktiv hissəsindəki dəyişikliklər;
- 2) Balansın passiv hissəsindəki dəyişikliklər;
- 3) Təşkilatın xüsusi vəsaitlərinə münasibətdə balansın passiv hissəsindəki dəyişikliklər;
- 4) Hesabat dövrü ərzində müəssisənin təsərrüfat və maliyyə fəaliyyətindəki dəyişikliklər
- 5) Düzgün cavab yoxdur

212. Təşkilatın xüsusi kapitalının mahiyyətinin traktovkası hansı nəzəriyyəyə istinad edir:

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi;
- 3) Qalıq kapitalı nəzəriyyəsi;
- 4) Müəssisə nəzəriyyəsi və fondlar nəzəriyyəsi
- 5) Bütün cavablar düzgündür

213. Hansı nəzəriyyə aktivlərin cari qiymətləndirilməsinə və “Aktivlər – Kreditor borcları= Kapital” balans tənliyindən istifadəyə istinad edir:

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi
- 4) Müəssisə nəzəriyyəsi
- 5) Fondlar nəzəriyyəsi

214. Kapital müəssisənin necə bir mülkiyyəti, aktivlər –mülkiyyətçinin sərəncamında olan vəsaitlər, kreditor borcları isə onun öhdəlikləri kimi xarakterizə edən nəzəriyyə hansıdır:

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi

4) Müəssisə nəzəriyyəsi

5) Fondlar nəzəriyyəsi

215. Təsərrüfat vahidinin mülkiyyətçinin şəxsi maraqlarından aralıqda nəzərdə tutulması hansı nəzəriyyə və fərziyyəyə əsaslanır:

1) Mülkiyyət nəzəriyyəsi;

2)) Təsərrüfat vahidi nəzəriyyəsi

3) Qalıq kapitalı nəzəriyyəsi

4) Müəssisə nəzəriyyəsi

5) Fondlar nəzəriyyəsi

216. "Aktivlər= Kapital" balans tənliyi hansı nəzəriyyəyə istinad edir:

1) Mülkiyyət nəzəriyyəsi;

2)) Təsərrüfat vahidi nəzəriyyəsi

3) Qalıq kapitalı nəzəriyyəsi

4) Müəssisə nəzəriyyəsi

5) Fondlar nəzəriyyəsi

217. Hansı nəzəriyyəyə uyğun olaraq aktivlər gələcəkdə mallar , iş və xidmətlər formasında gəlir götürməsi haqda firmanın hüququ , kapital isə mülkiyyətçi və kreditorlar qarşısında öhdəliklər şəklində traktovka edilir:

1) Mülkiyyət nəzəriyyəsi;

2)) Təsərrüfat vahidi nəzəriyyəsi

3) Qalıq kapitalı nəzəriyyəsi

4) Müəssisə nəzəriyyəsi

5) Fondlar nəzəriyyəsi

218. Hansı nəzəriyyə adi səhmlərin sahiblərini investisiya qərarlarını qəbul etmək üçün zəruri informasiyalarla təmin etmək üçün nəzərdə tutulmuşdur:

1) Mülkiyyət nəzəriyyəsi;

2) Təsərrüfat vahidi nəzəriyyəsi

3)) Qalıq kapitalı nəzəriyyəsi

4) Müəssisə nəzəriyyəsi



5) Fondlar nəzəriyyəsi

219. Hansı nəzəriyyə müəssisənin və onun mülkiyyətçilərinin fərdi surətdə qarşılıqlı münasibətlərinə diqqət yetirmir və təsərrüfat vahidini ayrılıqda nəzərdə tutmur

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi
- 4) Müəssisə nəzəriyyəsi
- 5) Fondlar nəzəriyyəsi

220. "Aktivlər= Aktivlərin məhdudlaşdırılması" balans tənliyi hansı nəzəriyyəyə istinad edir

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi
- 4) Müəssisə nəzəriyyəsi
- 5) Fondlar nəzəriyyəsi

221. Hansı nəzəriyyə aktivlərin fonda gələcəkdə xidmət göstərilməsi , kreditor borcları isə fondun bütün aktivlərindən yaxud onun bəzilərindən istifadənin məhdudlaşdırılmasını nəzərdə tutur

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi
- 4) Müəssisə nəzəriyyəsi
- 5) Fondlar nəzəriyyəsi

222. Dövlət qeyri –kommersiya təşkilatlarının hesabatlarında hansı nəzəriyyəyə istinad olunur

- 1) Mülkiyyət nəzəriyyəsi;
- 2) Təsərrüfat vahidi nəzəriyyəsi
- 3) Qalıq kapitalı nəzəriyyəsi
- 4) Müəssisə nəzəriyyəsi
- 5) Fondlar nəzəriyyəsi

223. "Kapitalda dəyişikliklər haqda hesabatın" əsas təyinatı aşağıdakıları göstərməkdir:

- 1) Xərclərin, o cümlədən amortizasiya və əmək ödənişi xərclərinin xarakteri haqda əlavə informasiyalar vermək;
- 2)) "Mənfəət və zərərlər haqqında " hesabatda tanınmayan, ancaq bilavasitə kapitaldakı dəyişikliklər qismində tanınan mənfəət (zərər)
- 3) Təşkilatın maliyyə vəziyyətini xarakterizə etmək üçün əhəmiyyətli sayılan , bir və ya bir neçə fəaliyyətin nəticəsində yaranan xərclər və onlarla əlaqədar gəlirlər;
- 4) Əməliyyat fəaliyyətindən alınan pul vəsaitlərinin xalis artımı
- 5) Bütün cavablar düzgündür

224. "Kapitalda dəyişikliklər Haqqında Hesabatda" neçə komponent verilmişdir:

- 1) 3
- 2) 4
- 3)) 5
- 4) 2
- 5) 6

225. Kapitalda dəyişikliklər Haqqında Hesabatda" hansı komponentlər verilmişdir:

- 1) Ödənilən nizamnamə kapitalı;
- 2) Emissiya gəlirləri;
- 3) Geri satın alınan kapital(səhmlər) və kapital ehtiyatları
- 4) Bölüşdürülməmiş mənfəət
- 5)) Bütün cavablar düzgündür

**Mühasibat (maliyyə) hesabatı fənni üzrə əlavə testlər**  
**2014/2015**

**"Mühasibat (maliyyə) hesabatı" fənni üzrə testlər**

**Mövzu 1 . Azərbaycanca və beynəlxalq praktikada mühasibat (maliyyə)hesabatının konsepsiyası.**

226. İllik hesabata edilən son qeydlər nəyi göstərir?

- a)Hesabat dövrü ərzində bütün təsərrüfat əməliyyatlarının tam əks etdirilməsi;

- b) Bütün əmlakın, öhdəliklərin, hazır məhsulun, malların və hesablamaların inventarlaşması nəticələrinin tam əks etdirilməsi;
- c) Sintetik və analitik göstəricilər arasında eyniliyə nail olunması;
- d) Hesabat formalarının normativ sənədlərdə nəzərdə tutulan qaydalar üzrə qiymətləndirilməsi;
- e)) Bütün cavablar düzgündür.

Ç

227. Hesabat dövrü ərzində hansı ardıcılıqla təşkilatın fəaliyyətinin maliyyə nəticələri (xalis mənfəət, yaxud xalis zərər) müəyyənləşdirilir?

- a) Fəaliyyətin adi növlərindən mənfəət(zərər), mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər, gəlirlər; sair gəlir və xərclərin saldosu;
- b)) Fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu; fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər; mənfəət vergisinin hesablanması və vergi sanksiyaları;
- c) Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər, xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;
- d) Fəvqəladə vəziyyətlərdən irəli hələn itkilər; fəaliyyətin adi növlərindən mənfəət(zərər), sair gəlir və xərclərin saldosu;
- e) Fəvqəladə vəziyyətlə bağlı itkilər; xərclər, gəlirlər, mənfəət vergisinin hesablanması və vergi sanksiyaları; sair gəlir və xərclərin saldosu;

Ç

228. Uçot siyasəti baş mühasib tərəfindən hazırlanır və müəssisənin rəhbəri tərəfindən həyata keçirilir:

- a) Bir hesabat dövründən digərinədək hər il;
- b) Mühasibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar dəyişikliklərə yaradıqda;
- c) Təşkilatın fəaliyyət şəraiti və növləri, habelə mülkiyyətlər dəyişdirildikdə;
- d) Mühasibat uçotu üzrə qanunvericilik, yaxud normativ aktlar, təşkilatın fəaliyyət şəraiti və növləri, habelə mülkiyyətlər dəyişdirildikdə;
- e) Bütün cavablar düzgündür.

Ç

229. Mühasibat hesabatı aşağıdakı məlumatların vahid sistemidir:

- a) Təşkilatın Müəyyən olunan formada mühasibat uçotu məlumatları əsasında tərtib edilən əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- b) Mühasibat və statistika uçotunun məlumatları əsasında təşkilatın əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- c) Təşkilatın mühasibat uçotu məlumatları əsasında tərtib olunan maliyyə vəziyyəti;
- d) Təşkilatın operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri ;
- e) Təşkilatın statistik və operativ uçot məlumatları əsasında tərtib olunan əmlak və maliyyə vəziyyəti, habelə onun təsərrüfat fəaliyyətinin nəticələri .

Ç

230. Mühasibat (maliyyə) hesabatı tərtib olunduqda informasiyaların aşağıdakı neytrallığı təmin edilir:

- a) İnformasiyaların seçilməsi yolu, yaxud təqdim olunması formaları (bunlar hesabatdan istifadə edənlərin qərarlarına təsir göstərir)
- b) )Hesabatdan istifadə edənlərin bir qrupunun maraqlarının digər qrupun maraqlarından birtərəfli qaydada təmin olunmasını istisna etmək;
- c) İnformasiyaların sadə variantda təqdim olunması yolu ilə;
- d) Təşkilatın əmlakının və onun öhdəliklərinin bazar qiymətləri əsasında hesabatının təqdim olunması yolu ilə;
- e) Bütün cavablar düzgündür.

Ç

231. Mühasibat balansının məzmunu təşkilatın müəyyən tarixə aktiv və öhdəliklərinin vəziyyətini təcəssüm etdirir:

- a) Əməliyyat tsiklinin davamı üzrə bölünmədən;
- b) )Tədavül (ödəmə) müddətindən asılı olaraq qısamüddətli və uzunmüddətli bölünməklə;
- c) Borc və xüsusi kapital formasında;
- d) Dövriyyə və dövriyyədən kənar fondlar formasında;
- e) Bütün cavablar düzgündür.

Ç

232. Gəlir və xərclərin tanınmasının müxtəlif qaydalarının tətbiqi yaranan hesabat dövrünün mühasibat və vergi mənfəəti (zərəri) arasındakı fərq aşağıdakılardan ibarətdir:

- a) ) Daimi və müvəqqəti fərq;

- b) Çıxılan və vergi fərqləri;
- c) Büdcə fərqləri;
- d) Daimi və büdcə fərqləri;
- e) Çıxılan və daimi fərqlər.

Ç

233. Hesabat dövrünün mühasibat mənfəətinin (zərər) formalaşdıran gəlir və xərclərin daimi fərqləri mənfəət vergisindən çıxılmaqla, aktivlərin və öhdəliklərin müvafiq hesablarda daimi fərqlər qaydasında əks etdirilir:

- a) Daimi vergi aktivləri;
- b) Daimi vergi öhdəlikləri;
- c) Təxirə salınan vergi öhdəlikləri;
- d) Daimi vergi aktivləri və daimi vergi öhdəlikləri;
- e) Daimi vergi aktivləri və təxirə salınan vergi öhdəlikləri;

Ç

234. Mühasibat və vergiyə cəlb oluna mənfəət(zərər) arasında daimi fərqlər nəyin nəticəsində meydana çıxır?

- a) Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;

- b) Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- c) Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə;
- d) Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;
- e) Bütün cavablar düzgündür.

Ç

235. Mühasibat və vergidə cəlb olunma mənfəəti (zərəri) arasındakı çıxılan müvəqqəti fərqlər aşağıdakıların nəticəsində meydana gəlir:

- a) Mühasibat mənfəəti (zərər) formalaşdıqda nəzərə alınan faktik xərclər , vergiyə cəlb olunma məqsədləri üçün qəbul edilən xərcləri üstələdikdə və əmlakın əvəzsiz qaydada verilməsi ilə əlaqədar xərclər vergiyə cəlb olunma məqsədləri üçün tanınmadıqda , həmin verilmə ilə əlaqədar xərclərin dəyəri məbləğində;
- b) )Hesabat dövründə mənfəət vergisinin azalması üçün istifadə olunmayan və gələcəyə köçürülən zərər sonrakı hesabat dövrlərində vergiyə cəlb olunma məqsədlərinə qəbul edilmədikdə;
- c) Mühasibat uçotu və vergiyə cəlb olunma məqsədləri üçün amortizasiya hesablamasının müxtəlif üsulları tətbiq edildikdə;
- d) Mühasibat uçotu və mənfəət vergisi məqsədi üçün hesabat dövründə satılmış məhsulların , iş və xidmətləri maya dəyərində kommersiya və idarəetmə xərclərinin tanınmasının müxtəlif üsulları tətbiq edildikdə;
- e) Bütün cavablar düzgündür.

Ç

236. Mühasibat hesabatının tərifini belə formalaşdırmaq olar:

- a) Statistik, operativ və mühasibat uçot məlumatları əsasında təşkilatın təsərrüfat maliyyə fəaliyyətinin nəticələri barədə formalaşan məlumatlar sistemi;
- b) )Mühasibat uçotu məlumatları əsasında tərtib olunan təşkilatın əmlak və maliyyə vəziyyəti haqqında vahid göstəricilər sistemi;
- c) Təşkilatın maliyyə vəziyyəti və onun maliyyə fəaliyyətinin səmərəliliyi haqqında icmal məlumatları əks etdirən cədvəllər sistemi;
- d) Operativ hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat-təsərrüfat fəaliyyətinin nəticələri haqda göstəricilər sistemi;
- e) Statistik hesabat və mühasibat uçotu məlumatları əsasında təşkilatın istehsalat – təsərrüfat fəaliyyətinin nəticələri haqqında göstəricilər sistemi.

Ç

237. **Hesabat aşağıdakı halda etibarlı sayıla bilər;**

- a) Maliyyə informasiyalarını istifadə edən müəyyən qrupların maraqlarına istiqamətlənmədikdə;
- b) Əhəmiyyətli səhvlər və yaxud qiymətlərin təhrifi olmadıqda və təsərrüfat fəaliyyəti düzgün əks etdirildikdə;
- c) )Mühasibat uçotu üzrə normativ aktlar əsasında qoyulan tələblərə uyğun olaraq formalaşdırılmışdır;
- d) Maliyyə informasiyalarından istifadə edən müxtəlif qrupların mənafelərini nəzərə almadıqda və əhəmiyyətli səhvlər və yaxud qiymət təhrifi olmadıqda;
- e) Düzgün cavab yoxdur.



Ç

**238. Mühasibat hesabat aşağıdakı funksiyaları yerinə yetirir:**

- a) Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri azaltmağa imkan verir;
- b) Mühasibat uçotu hesablar planının quruluşunda varisliyi təmin edir;
- c) Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır;
- d) İdarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və hesablar planının quruluşunda varisliyi təmin edir;
- e) Təşkilatın rəhbəri tərəfindən idarəetmə qərarlarının qəbulu üçün informasiya bazası sayılır və Hesabat maliyyə informasiyalarının formalaşmasına çəkilən xərcləri aşağı salır.

Ç

**239. Mühasibat hesabatları tərtib olunan zaman qabaqcadan görülən işlərə aiddir:**

- a) Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması;
- b) Əmlak və öhdəliklərin inventarlaşması;
- c) Təşkilatın kassasının qəflətən inventarlaşması;
- d) Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması;
- e) Mühasibat uçotu hesablar üzrə məşinoqramların hesablanması və əmlak və öhdəliklərin inventarlaşması və təşkilatın kassasının qəflətən inventarlaşması;

O

**240. Mühasibat hesabatından istifadə edən bütün qrupların maraqlarının gözlənilməsi hər şeydən əvvəl hesabatda olan aşağıdakı informasiyalar vasitəsi ilə təmin olunur:**

- a) Bütövlük;
- b) Ardıcılıq;
- c) Neytrallıq;
- d) Əhəmiyyətlik;
- e) Müqayisəlilik.

Ç

**241. Əgər mühasibat uçotu və hesabat tərtib olunan zaman təşkilatın maliyyə vəziyyəti haqqında tam təsəvvürün formalaşması üçün məlumatlar kifayət etməzsə, onda mühasibat hesabatı özünün müvafiq formalarında açıqlanan göstərişlər də əlavə edir:**

- a) Mühasibat balansına;
- b) Mənfəət və hesablar haqqında hesabat;
- c) Kapitala dəyişikliklər haqqında hesabat;
- d) Pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- e) İzahedici qeydlərdə.

O

**242. Maliyyə hesabatı və uçotun beynəlxalq səviyyədə standartlaşmasının zəruriliyindən irəli gələn əsas amillərə aiddir:**

- a) Milli mühasibat uçotu standartlarına uyğun olaraq mühasibat uçotunun adekvat transformasiyasının zəruriliyi;
- b) Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması;
- c) )Milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası;
- d) Müxtəlif ölkələrdən alınan uçot məlumatlarının müqayisəliliyinin təmin olunması və milli iqtisadi sistemin vahid ümumplanet iqtisadi orqanizminə sıx inteqrasiyası
- e) Düzgün cavab yoxdur.

Ç

**243. Təsərrüfat fəaliyyətinin statik və dianmik tərəfləri əks etdirilən hesabatın əsas formaları bunlardır:**

- a) Mühasibat balansı;
- b) Mühasibat balansı və kapitalda dəyişikliklər haqqında hesabat;
- c) Mühasibat balansı və pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- d) )Mühasibat balansı və mənfəətlər haqqında hesabat;
- e) Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və kapitalda dəyişikliklər haqqında hesabat.

Ç

**244. Bütçə təşkilatlarının mühasibat hesabatlarının tərkibi müəyyənləşdirilir:**

- a) )Maliyyə Nazirliyi;
- b) Təşkilatın özü;
- c) Dövlət Statistika Komitəsi;

- d) Hökumət;
- e) Vergi Nazirliyi.

A

**245. İqtisadi mahiyyətinə və formalaşmasına görə hesabat bölünür:**

- a) )Mühasibat, statistika və vergi;
- b) İlk və icmal;
- c) İllik və dövrü;
- d) Kənar və daxili;
- e) Bütün cavablar düzgündür.

Ç

**246. Təqdim olunma ünvanlarına görə hesabat bölünür:**

- a) Mühasibat, statistika və vergi;
- b) İlk və icmal;
- c) İllik və dövrü;
- d) )Kənar və daxili;
- e) Bütün cavablar düzgündür.

Ç

**247. Hesabat məlumatları ümümləşdirmə dərəcəsinə görə bölünür:**

- a) Mühasibat , statistika və vergi.
- b) )İlk və icmal.
- c) İllik və dövrü.
- d) Kənar və daxili.

e) Bütün cavablar düzgündür.

Ç

**248. Mühasibat uçotunun hansı modeli üçün vergitutma ilə sıx əlaqəsi xarakterikdir?**

- a) İngilis-sakson;
- b) )Qitə;
- c) Latın –Amerikan;
- d) İslam;
- e) Latın –Amerikan və islam.

Ç

**249. Hesabatın tərtib olunması prinsipləri aşağıdakı qruplara bölünür:**

- a) )Əsas fərziyyələr və informasiyaların keyfiyyət xüsusiyyətləri;
- b) Əsas fərziyyələr və maliyyə hesabatının elementləri;
- c) Maliyyə hesabatının məqsədi və keyfiyyət xüsusiyyətləri;
- d) Əsas fərziyyələr və məhdudiyyətlər;
- e) Maliyyə hesabatının məqsədi və elementləri.

Ç

**250. İnformasiyaların münasibliyi hansı keyfiyyət ilə müəyyən olunur:**

- a) )Xüsusiyyət (mahiyət) və əhəmiyyətlik;
- b) Əhəmiyyətlik və ehtiramlılıq;
- c) Xüsusiyyət (mahiyət) və anlaşılqlılıq;
- d) Tamlıq və müqayisəlilik;

e) Əhəmiyyətlik və anlaşıqlılıq.

Ç.

251.Mühasibat hesabatı nədir?

- 1) dövriyyə cədvəli
- 2) ilkin sənədləşmə
- 3)) hesabatın bir-birilə qarşılıqlı əlaqəsi olan formaları
- 4) üzləşdirmə vedomostu
- 5) bütün cavablar düzgündür

A

252.Hesabatın tərtib olunmasının hansı məqsədləri var?

- 1) vergi hesabatın tərtib etmək üçün informasiya bazası
- 2)) mühasibat uçotunun nəticə verən informasiyalarının faydalılığını təmin etmək
- 3) səhmdarların tələblərini ödəmək
- 4) nəzarət orqanlarını informasiya ilə təmin etmək
- 5) bütün cavablar səhvdir

A

253.Müəssisə hansı hesabatı tərtib etməlidir?

- 1))mühasibat
- 2) xüsusi
- 3) konsolidə edilən
- 4) statistik
- 5) bütün cavablar düzgündür

A

254.Mühasibat hesabatının formaları və onların doldurulması qaydası təsdiq edilir:

- 1) Statistika Komitəsi tərəfindən
- 2)) Maliyyə Nazirliyi tərəfindən
- 3) Vergilər Nazirliyi tərəfindən
- 4) Nazirlər Kabineti tərəfindən
- 5) bütün sadalanan orqanlar tərəfindən

A

255.Mühasibat hesabatının formalarının nümunələri :

- 1)) tətbiq olunması məcburidir
- 2) tövsiyyə xarakteri daşıyır
- 3) müəssisə özü hazırlayır
- 4) yalnız yekun kodlara əməl etməklə, müəssisə tərəfindən hazırlanır
- 5) bütün cavablar düzgündür

A

256.Oktyabr ayının 1-dən sonrakı dövrdə yaradılan müəssisə üçün hesabat ili aşağıdakı kimidir:

- 1) cari ilin dekabr ayının 31-dək
- 2) növbəti ilin oktyabr ayının 1-dək
- 3)) növbəti ilin dekabr ayının 31-dək
- 4) növbəti ilin iyun ayının 31-dək
- 5) bütün cavablar düzgündür

A

257.Mühasibat uçotunda formalaşan informasiyaların qarşısına qoyulan keyfiyyət tələbləri:

- 1) faydalılıq və yerində olmaq
  - 2) etibarlılıq və müqayisəlilik
  - 3) əhəmiyyətlik
  - 4) faydalılıq, yerində olmaq, etibarlılıq, müqayisəlilik
  - 5) bütün cavablar düzgündür
- A

258. Daxili istifadəçilər üçün mühasibat uçotunda formalaşan informasiyaların faydalılıq tələblərini hansı təşkilat müəyyən edir?

- 1) Maliyyə Nazirliyi
  - 2) mülkiyyətçilər
  - 3) səhmdarlar
  - 4) təşkilatın rəhbəri
  - 5) bütün cavablar düzgündür
- A

259. Maliyyə hesabatında açıqlanan informasiyalara qoyulan tələblərə nələr aiddir?

- 1) tamlıq və etibarlılıq
  - 2) neytrallıq və əhəmiyyətlik,
  - 3) etibarlılıq, tamlıq, neytrallıq, əhəmiyyətlik, müqayisəlilik
  - 4) müqayisəlilik, əhəmiyyətlik, etibarlılıq, neytrallıq,
  - 5) bütün cavablar düzgündür
- A

260. Aralıq və illik hesabatların tərkibinə hansılar daxil edilir?

- 1) mühasibat balansı, mənfəət və zərər haqqında hesabat
- 2) mühasibat balansı, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat



3) mənfəət və zərər haqqında hesabat

4)) balans, mənfəət və zərər haqqında hesabat, pul vəsaitlərinin hərəkəti haqqında hesabat, kapitalın hərəkəti haqqında hesabat

5) bütün cavablar düzgündür

A

261. Kiçik sahibkarlıq subyektləri hansı hesabat formasını təqdim etməlidir?

1) balans

2) kapitalın hərəkəti haqqında hesabat

3) pul vəsaitlərinin hərəkəti haqqında

4)) vergi bəyannaməsi

5) bütün cavablar düzgündür

A

262. Hansı hesabat formasında maliyyə vəziyyəti haqda informasiyalar açıqlanır?

1) mənfəət və zərər haqqında hesabat

2)) balans

3) pul vəsaitlərinin hərəkəti haqqında hesabat

4) kapitalın hərəkəti haqqında hesabat

5) bütün cavablar düzgündür

A

263. Hansı hesabat formasında maliyyə nəticəsi haqda informasiya açıqlanır?

1) mənfəət və zərər haqqında hesabat

2) balans

3)) pul vəsaitlərinin hərəkəti haqqında hesabat

4) kapitalın hərəkəti haqqında hesabat

5) bütün cavablar düzgündür

A

264. Mühasibat hesabatında verilən göstəricilərin əhəmiyyəti asılıdır:

- 1) konkret vəziyyətə qiymət verilməsindən
- 2) işin xarakterinə qiymət verilməsindən
- 3)) konkret vəziyyətə və işin xarakterinə qiymət verilməsindən
- 4) ümumiyyətlə, heç bir amildən
- 5) bütün cavablar düzgündür

A

265. Qüvvədə olan qanunvericiliyə görə mühasibat hesabatında məlumatlar hansı valyuta ilə verilir?

- 1) ABŞ dolları
- 2) Türklirəsi
- 3)) Azərbaycan manatı
- 4) Avro
- 5) bütün cavablar düzgündür

A

266. Mühasibat hesabatı belə bir tərtib edilməlidir:

- 1)) təsdiq edilmiş formada, Azərbaycan dilində, müəssisənin rəhbəri və baş mühasibi tərəfindən imzalanmaqla
- 2) hesabat ilinin dekabr ayının 31 - i tarixinə
- 3) müəssisə rəhbərinin və baş mühasibin imzası ilə
- 4) müəssisənin rəhbəri imzası ilə
- 5) baş mühasibin imzası ilə

A

267. Aktivlərin, öhdəliklərin, gəlir və xərclərin habelə digər göstəricilərin olmadığı halda hesabatın həmin maddələri belə qeydə alınır:

- 1) üstündən xətt çəkilir, yaxud göstərilmir
- 2) üstündən xətt çəkilir
- 3) “0” rəqəmi yazılır
- 4) heçnə göstərilmir
- 5) bütün cavablar səhvdir

A

268. İllik mühasibat hesabatının təqdim olunma müddəti belədir:

- 1) il başa çatandan sonra 60 gün ərzində
- 2) növbəti ilin aprel ayının 1-dək
- 3) növbəti ilin iyun ayının 1- dək
- 4) 90 gün ərzində
- 5) 120 gün ərzində

A

269. Mühasibat hesabatının dərc olunması müddəti:

- 1) hesabat ilindən sonrakı yanvar ayının 1-dək
- 2) hesabat ilindən sonrakı aprel ayının 1-dək
- 3) hesabat ilindən sonrakı iyul ayının 1-dək
- 4) hesabat ilindən sonrakı oktyabr ayının 1-dək
- 5) bütün cavablar düzgündür

A

270. Mühasibat hesabatına hansı əlavə informasiyalar əlavə edilir?

- 1) dövriyyə vədomostları
- 2) ilkin sənədlər

- 3)) debitorların siyahısı
- 4) xarici valyuta ilə hesablar
- 5) bütün cavablar düzgündür

A

271. Kapitalın hərəkəti haqda hesabatı necə təsvir edirsiniz?

- 1) dövrüyyə cədvəli
- 2)) mühasibat hesabatı formasında
- 3) balans əlavə
- 4) üzləşdirmə cədvəli
- 5) bütün cavablar düzgündür

A

272. Müəssisənin maliyyə nəticələri haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- 1) aktivlər, passivlər, öhdəlik, kapital
- 2)) gəlirlər, xərclər
- 3) aktivlər, öhdəlik, kapital
- 4) aktivlər, gəlirlər, xərclər
- 5) bütün cavablar düzgündür

A

273. Müəssisənin maliyyə vəziyyəti haqqında informasiyaları uçotda formalaşdıran əsas elementlər hansılardır?

- 1) aktivlər, passivlər, öhdəlik, kapital
- 2) gəlirlər, xərclər
- 3)) aktivlər, öhdəlik, kapital
- 4) aktivlər, gəlirlər, xərclər

5) bütün cavablar düzgündür

A

## **Mövzu 2. Mühasibat balansının tərtib olunduğu mərhələlər**

274. Mənfəətin şansı məbləği balansın valyutasına daxil edilməlisir?

1) ümumi mənfəət

2) satışdan mənfəət

3) bölüşdürülməmiş mənfəət

4) ümumi mənfəət və satışdan mənfəət

5) bütün cavablar düzgündür

A

275. Əsas vəsaitlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

1) qalıq dəyəri

2) bərpa dəyəri

3) ilk dəyəri

4) bütün cavablar səhvdir

5) bütün cavablar düzgündür

A

276. Qeyri-maddi aktivlərin hansı dəyəri balansın valyutasına daxil edilməlidir?

1) netto

2) brutto

3) rəhbərliyin istədiyi formada

4) netto və brutto

5) bütün cavablar düzgündür

A

277. Hesablaşmaların son saldosu balansda necə əks etdirilməlidir?

- 1) yekunlaşdırılan görünüşdə
- 2)) açıqlanmış görünüşdə
- 3) rəhbərliyin istədiyi görünüşdə
- 4) kənar istifadəçilərin maraqlarını nəzərə almaqla
- 5) bütün cavablar düzgündür

A

278. Balans maddələrinin məlumatlarını aşağıdakı məlumatlarla üzləşdirməklə yoxlamaq olar:

- 1) Baş kitab
- 2) analitik uçot registrləri
- 3) analitik uçot hesabları üzrə dövriyyə cədvəli
- 4)) Baş kitab və analitik uçot registrləri
- 5) bütün cavablar səhvdir

A

279. Hansı sənədlərin göstəriciləri əsasında mühasibat balansı tərtib edilir:

- 1) dövriyyə cədvəli
- 2)) Baş kitab
- 3) jurnal-order
- 4) üzləşdirmə cədvəli
- 5) bütün cavablar düzgündür.

A

280. Balansda hansı maddələr əks etdirilir?

- 1) əmlakın dəyəri
- 2) satışdan gəlir
- 3)) kapital ehtiyatları
- 4) fəvqəladə gəlirlər
- 5) bütün cavablar düzgündür

A

281. Alınmış borclar və kreditlər üzrə borclar mühasibat balansında əks etdirilir:

- 1)) faizlərin ödənilməsi nəzərə alınmaqla
- 2) əsas borcun məbləği nəzərə alınmaqla
- 3) faizlər nəzərə alınmamaqla
- 4) rəhbərliyin istədiyi qaydada
- 5) bütün cavablar düzgündür

A

282. «Qısamüddətli maliyyə qoyuluşları» maddəsində əks etdirilmir:

- 1) depozit sertifikatları
- 2) digər təşkilatların səhmləri
- 3) digər təşkilatların istiqrazları
- 4)) səhmdarlardan satın alınan səhmlər
- 5) bütün cavablar səhvdir

A

283. «Qısamüddətli maliyyə qoyuluşları» maddəsinə daxil edilir:

- 1) səhmdarlardan satın alınan səhmlər

- 2)) depozit sertiifkatları
  - 3) qiymətli metallar, zərgərlik məmulatları
  - 4) verilən veksellər
  - 5) bütün cavablar düzgündür
- A

284. Məqsədli maliyyələşmə üçün alınan vəsait balansın hansı maddəsində əks etdirilir:

- 1) ödənilmiş kapital
  - 2) geri alınmış kapital
  - 3) emissiya gəlirləri
  - 4) kapital ehtiyatları
  - 5) bütün cavablar düzgündür
- A

285. Balansın aktivinin və passivinin yekun məbləği necə adlanır?

- 1) ümumi məbləğ
  - 2)) balansın valyutası
  - 3) yekun məbləğ
  - 4) balans
  - 5) bütün cavablar düzgündür
- A

286. Müəssisə vəsaitlərinin yaranma mənbələrini əks etdirmək üçün nəzərdə tutulan balansın sol tərəfi adlanır:

- 1) balans



- 2)) aktiv
  - 3) passiv
  - 4) balansın valyutası
  - 5) bütün cavablar düzgündür
- A

287. Müəssisə vəsaitlərinin mövcudluğunu əks etdirmək üçün nəzərdə tutulan balansın sağ tərəfi adlanır:

- 1) balans
  - 2) aktiv
  - 3)) passiv
  - 4)) balansın valyutası
  - 5) bütün cavablar düzgündür
- A

288. Balans maddələri ilə mühasibat hesabları arasında hansı əlaqə var?

- 1)) birbaşa əlaqə
  - 2) əks əlaqə
  - 3) dolayı
  - 4) bütün cavablar səhvdir
  - 5) bütün cavablar düzgündür
- A

289. Balansın passivinin hansı bölmələri var?

- 1) kapital
- 2) uzunmüddətli öhdəliklər

- 3) qısamüddətli öhdəliklər
- 4) kapital, uzunmüddətli öhdəliklər, qısamüddətli öhdəliklər
- 5) bütün cavablar düzgündür

A

290. «Balans-netto» termini dedikdə nə başa düşülür?

- 1) sadə balans
- 2) balans - brutto
- 3) nizamlayıcı maddələri nəzərə almaqla balans
- 4) nizamlayıcı maddələri nəzərə almadan balans
- 5) bütün cavablar düzgündür

A

291. «Ödənilməmiş zərər» balansın hansı bölməsində əks etdirilir?

- 1) aktivin 1-ci bölməsində
- 2) balansın 3-cü bölməsində
- 3) balansın 2-cü bölməsində
- 4) balansın 5-cü bölməsində
- 5) bütün cavablar düzgündür

A

292. Hansı maddələr nizamlayıcı hesab olunur?

- 1) qeyri-maddi aktivlər, ehtiyatlar
- 2) əsas vəsaitlər, pul vəsaitləri
- 3) ticarət cüzəşti, qeyri-maddi aktivlərin amortizasiyası
- 4) pul vəsaitləri
- 5) bütün cavablar düzgündür

A

293. Hansı obyektlər təşkilatın vəsait mənbələrinə aiddir?

- 1) əsas vəsaitlərin amortizasiyası
- 2) mallar, əsas vəsaitlər
- 3) mənfəət, nizamnamə kapitalı
- 4) qeyri-maddi aktivlər, iş və xidmətlər
- 5) bütün cavablar düzgündür

A

294. Əsas vəsaitlərin ilk dəyəri və amortizasiyası balansın hansı hissəsində və hansı maddəsində əks etdirilir?

- 1) balansın 1-ci bölməsinin «Torpaq, tikili və avadanlıqlar» maddəsində
- 2) balansın 1-ci bölməsinin «Daşınmaz əmlaka investisiyalar maddəsində
- 3) balansın 1-ci bölməsinin «Bioloji aktivlər» maddəsində
- 4) balansın 3-cü bölməsinin «Ödənilmiş nominal kapital» maddəsində
- 5) bütün cavablar düzgündür

A

295 . Qeyri-maddi aktivlərin qalıq dəyəri necə hesablanır?

- 1) il dəyər + obyektin amortizasiyası
- 2) obyektin amortizasiyası + qalıq dəyəri
- 3) ilk dəyər + obyektin amortizasiyası
- 4) ilk dəyəərə bərabərdir
- 5) bütün cavablar düzgündür

A

296. Balansın hansı bölməsində müəssisənin pul vəsaitləri qeydə alınır?

- 1) «Qısamüddətli aktivlər»
- 2) Kapital və öhdəliklər
- 3) «Uzunmüddətli öhdəliklər»
- 4) «Qısamüddətli öhdəliklər»
- 5) bütün cavablar düzgündür

A

297. Kapitalın hansı növləri balansda öz əksini tapır?

- 1) pul
- 2) nizamnamə
- 3) xüsusi
- 4) qısamüddətli
- 5) bütün cavablar düzgündür

A

298. Mühasibat balansı nə deməkdir?

- 1) ilk sənəd
- 2) mühasibat hesabatı
- 3) qruplaşma vedoomostu
- 4) informasiya sənədləri
- 5) bütün cavablar düzgündür

A

299. Mallar balansda hansı dəyərlə əks etdirilir?

- 1) orta çəki
- 2) razılaşdırılmış
- 3) alış
- 4) satış

5) bütün cavablar düzgündür

A

300. Təsərrüfat əməliyyatları balansın yekununun kəmiyyətinə təsir göstərirmi?

1)) göstərir

2) balansın aktivinin yekununa təsir göstərir

3) göstərmir

4) balansın passivinin yekununa təsir göstərir

5) bütün cavablar düzgündür

A